



# AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 216 (9095) ÇƏRŞƏNBƏ, 5 oktyabr 2022-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanışlıq



Ağdamda Atçılıq Nəsilartırma Mərkəzinin təməli qoyulub



Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamın Xıdırlı kəndinin təməlqoyma mərasimində iştirak ediblər



Ağdamın Kəngərli kəndinin təməli qoyulub



Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimi keçirilib



## İlham Əliyevin Ağdama hər səfəri genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam rayonuna səfər ediblər.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olub. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvaxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, "City

Hotel Ağdam" mehmanxanasının təməlqoyma mərasimlərində iştirak ediblər.

Dövlət başçısı və birinci xanım Pənahəli xanım sarayı və İmarət kompleksində görülməli işlərlə tanış olub, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənəzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində iştirak ediblər.

Ağdam şəhərində "City Hotel Ağdam" mehmanxanası inşa olunacaq



İmarət kompleksində görülməli işlərlə tanışlıq və Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışı



Keçmiş məcburi köçkünlər üçün Ağdam şəhərində inşa olunacaq yaşayış məhəlləsinin təməli qoyulub



Ağdamda Dəmir yolu və Avtovağzal Kompleksi inşa ediləcək

Kompleks vahid nəqliyyat qovşağı şəklində milli arxitektura üslubunda dizayn edilib. Eyni zamanda kompleksin tikintisində milli ornamentlər əsas götürülməklə şüşə elementlərdən geniş istifadə olunacaq. Kompleks Ağdam rayonunun logistik imkanlarını genişləndirəcək. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək.

Ağdamın Sarıcalı kəndinin təməli qoyulub



## İnsanlığa sığmayan erməni vəhşiliyi



## Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna səfəri

# İlham Əliyevin Ağdama hər səfəri genişmiqyaslı

### Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanışlıq



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri və görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, başlanğıcı Bərdə şəhərindən götürən bu avtomobil yolunun uzunluğu 44,5

kilometr, eni 26,5 metrdir. Birinci texniki dərcəyə uyğun inşa olunan avtomobil yolu Qarabağın inkişaf planı nəzərdə alınmaqla dörd hələlə zolağından ibarətdir.

Məlumat verildi ki, yolboyu 4 körpünün, o cümlədən 3 yolüstü piyada keçidinin inşası nəzərdə tutulur. Həmin avtomobil yolunda 29 avtobus dayanacağı tikilir. Onlardan 14-nün inşası tamamlandı.

Qeyd edildi ki, layihə üzrə torpaq işləri başa çatdırılıb, ümumi iş həcminin 75 faizi icra olunub.

### Ağdamda Atçılıq Nəsilartırma Mərkəzinin təməli qoyulub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər



Oktyabrın 4-də Ağdam rayonunun Eyvaxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməli qoyuldu. Mərasimə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və bi-

rimci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlət başçısı və birinci xanım atlara baxış keçirdilər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Atçılıq Nəsilartırma Mərkəzi barədə məlumat verildi.

Qeyd olundu ki, mərkəzin konsepsiyası "Reflect Architects" şirkəti tərəfindən hazırlanıb. Potensial böyümə hədəfi 30 hektar olan ərazinin 7 hektarında yerləşən mərkəzin tərkibində 120 baş at üçün xüsusi dizayn edilmiş

tövlələr, nəsilartırma laboratoriyaları, baytarlıq klinikası və digər zəruri obyektlər yerləşdiriləcək.

Diqqətə çatdırıldı ki, mərkəzə 60-80 otaqlı mehmanxana, muzey, kafe, restoran və tribunalar nəzərdə tutulub. İstər

tər peşəkar, istərsə də həvəskar çarparlar üçün xüsusi məşq zonaları, qaçış zolaqları və Çövkən yarışları üçün meydana layihələndirilib.

Prezident İlham Əliyev Atçılıq Nəsilartırma Mərkəzinin təməlini qoydu.

## Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamın Xıdırlı kəndinin təməli qoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam rayonunun Xıdırlı kəndinin təməli qoyma mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına və birinci xanım kənddə görüləcək işlərlə bağlı məlumat verdi.

Kəndin tikintisi və inkişaf planı barədə videoçarx nümayiş olundu.

Prezident İlham Əliyev Xıdırlı kəndinin təməlini qoydu.

Bildirildi ki, Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılıb.

Vurğulandı ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, dini, xidmət, kommersiya müəssisələri, iqtisadi inki-



şaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfərin işlə təmin olunması planlaşdırılıb.

Qeyd edilib ki, Xıdırlıda tikinti işlərinə bu il oktyabrın 10-da başlanılacaq. Kənddə tikinti işlərinin 2024-cü il aprel 10-da tamamlanması nəzərdə tutulur.

## Ağdamın Kəngərli kəndinin təməli qoyulub



Oktyabrın 4-də Ağdam rayonunun Kəngərli kəndinin təməli qoyuldu.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına və birinci xanım kənddə görüləcək işlərlə bağlı məlumat verdi.

Kəndin inkişaf planı barədə videoçarx nümayiş olundu.

Qeyd edildi ki, Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Burada məs-

kunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 66,2 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulur. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 290 fərdi evin inşa edilməsi planlaşdırılıb.

Diqqətə çatdırıldı ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri,

müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 1182 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Prezident İlham Əliyev Kəngərli kəndinin təməlini qoydu.

Bildirildi ki, kənddə tikinti işlərinin bu il oktyabrın 10-da başlanılması və 2024-cü il aprel 10-da tamamlanması nəzərdə tutulur.

## Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna səfəri

# Quruculuq işlərini daha da sürətləndirir

Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimi keçirilib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına və birinci xanıma görülməli işlərlə bağlı məlumat verdi.

Bildirildi ki, kördzoqlu Bərdə-Ağdam avtomobil yolu Ağdamın şəhərdaxili yol şəbəkə-

si ilə birləşir. Şəhərdaxili yolların ümumi uzunluğu isə 191,1 kilometrdir. İlk mərhələdə 121 kilometr uzunluğunda yolların inşası nəzərdə tutulur.

Qeyd edildi ki, şəhərdaxili yollar eni 55-60 metr olan 1-ci dərəcəli və eni 40 metr olan 2-ci dərəcəli ümümsəhər əhəmiyyətli prospektlərdən, həmçinin eni 34 metr olan ümümsəhər əhəmiyyətli və eni 20-24 metr olan yerli əhəmiyyətli küçə və yollardan ibarət olacaq. Yolların 2, 4 və 6 zolaqlı olması nəzərdə tutulur.

Prezident İlham Əliyev Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlini qoydu.

Ağdam şəhərində "City Hotel Ağdam" mehmanxanası inşa olunacaq



Oktyabrın 4-də Ağdam şəhərində "City Hotel Ağdam" mehmanxanasının təməli qoyulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehri-

ban Əliyeva mərasimdə iştirak ediblər. "PMD Projects" şirkətinin direktoru Nəriman Topçubaşov dövlət başçısına və birinci xanıma inşa olunacaq mehmanxana barədə məlumat verdi. Bildirildi ki, Ağdamın bərpası konsepsiyasında şəhərin tu-

rizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Hotel müasir səviyyədə inşa olunacaq, rayona səfər edəcək ziyarətçilərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq. Diqqətə çatdırıldı ki, 130 nömrədən ibarət olacaq beş-

mərtəbəli hotel binasında konfrans, iclas və banket zalları, fitnes və spa mərkəzləri, restoran və açıq terras yaradılacaq.

Prezident İlham Əliyev "City Hotel Ağdam" mehmanxanasının təməlini qoydu.

## İmarət kompleksində görülməli işlərlə tanışlıq və Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışı



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdamda Pənahəli xan sarayı və İmarət kompleksində görülməli işlərlə tanış olub, Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışını ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlət başçısına və birinci xanıma Pənahəli xan sarayı və İmarət kompleksində görülməli işlər barədə məlumat verildi.

Bildirildi ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarı abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlığda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın mə-



zarları olub. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də ermənilər tərəfindən dağıdılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən bu kompleksin bərpası işlərinə başlanılıb.

Qeyd edildi ki, Pənahəli xan sarayının yerləşdiyi İmarət kompleksi üçün ilkin konsepsiya layihəsi İtaliyanın "ArtCloud Network International s.c.r.l." şirkəti tərəfindən hazırlanıb.

İlkin konsepsiyaya əsasən, kompleks Pənahəli xan sarayı, məqbərələr, kassa, məlumat mər-

kəzi və Qarabağ atları parkından ibarət olacaq. Pənahəli xan sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Vurğulandı ki, bu kompleksdə aparılacaq bərpa və konservasiya işlərinə mədəniyyət üzrə beynəlxalq ekspert Alesandro Biançi rəhbərlik edəcək. O, İtaliya ilə yanaşı,

Türkiyə, Gürcüstan, İsrail, İraq, Albaniya, Efiopiya və sair ölkələrdə bərpa və konservasiya işləri üzrə fəaliyyət göstərən, bir çox beynəlxalq təşkilatların həyata keçirdiyi layihə, treninq və proqramlarda mütəxəssis kimi iştirak edib.

Kompleksin ilkin layihələndirilmə işləri üçün tələb olunan ma-

liyyə vəsaitinin qrant qismində Qarabağ Dirçəliş Fondu tərəfindən ayrılması nəzərdə tutulur.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsr Azərbaycan romantik şeirinin görkəmli nümayəndəsi, şair, rəssam, xan qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışını etdilər.

Onu da deyək ki, Prezident İlham Əliyevin 2022-ci il 14 mart tarixli sərəncamı ilə bu il Xurşidbanu Natəvanın 190 ilyininin qeyd olunduğu nəzərə alınaraq yubiley ilində Mədəniyyət Nazirliyi tərəfindən həmin qəbirüstü abidənin bərpa olunması istiqamətində işlərə başlanılıb.

Şairənin qəbirüstü abidəsi özünün ilkin görkəmi əsasında heykəltar Kənan Əliyev tərəfindən 350 santimetr hündürlükdə boz qranit materialından hazırlanıb və əvvəlki yerində quraşdırılıb. Ağdamda 1982-ci ildə ucaldılmış və Elcan Şamilovun müəllifi olduğu qəbirüstü abidənin dağıntılarını bəzələyən qısa film də hazırlanıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin üzərindəki ağ örtüyü götürdülər, öntünə gül dəstələri qoydular.













## ◆ 5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür

Ömrünün yetmişdən çox ilini  
pedaqoji fəaliyyətə həsr edən alim

Tanrı özünə yaxın bildiyi, sevdiyi insanlara məhz belə mənalı ömür bəxş edir. Onların həyatı, fəaliyyəti başqaları üçün də örnək olur. Zaman keçir, dövr dəyişir. Nəsillər bir-birini əvəz edir. Dəyişməyən isə qismətində düşən ömrü böyük işlərə həsr edənlərin, xeyirxah əməl sahiblərinin əbədiyyətə qovuşduqdan sonra da unudulmazlıqlarıdır. Onların işıqlı xatirələri qalır. Yaddaşlardan silinməyən, dildən-dilə, əldən-ələ gəzib dolayan sözləri, nəsəhləri yenə çoxlarına doğru yol göstərir. Görkəmli alim, Azərbaycan Tibb Universitetinin (ATU) Əmək gigiyenası və uşaq yeniyetmələr gigiyenası kafedrasının professoru Rəhim Alməmməd oğlu Orucovun da yazdığı elmi əsərlər, verdiyi dəyərli məsləhətlər bu gün çoxlarının köməyinə çatır.



## Arzulara doğru...

O, oxuyub-öyrənməyə kiçik yaşlarından böyük maraqla göstərib. Uşaqlığı, yeniyetməlik illəri çox çətin vaxtlara təsadüf edib. Böyük Vətən müharibəsinin ağır illəri, gətirdiyi qüسسə, ehtiyac Rəhim Orucovun da həyatına kədərli xatirələr yazıb. Müharibə qələbə ilə başa çatıb. Ancaq onun vurduğu yaralar uzun illər yaddan çıxmayıb. Müharibənin gətirdiyi yoxsulluğu, səfaləti aradan qaldırmaq da asan olmayıb.

Həyat öz axarı ilə, sakit, rəvan keçməyə o, kiçik yaşlarından böyük arzulara doğru üz tutub. Təhsil aldığı məktəbdə əla qiymətlərlə oxuyub. Ancaq elə bir dövrdə yaşayıb ki, yaşdalarının əksəriyyəti kimi, onun da yeganə qayğısı, fikri, düşüncəsi ali məktəbə daxil olmaq, mükəmməl təhsil alaraq savadlı kadr kimi yetişmək olsa da, buna çatmaq çox çətin idi. Rəhim Orucov əmək fəaliyyətinə çox gənc yaşlarından başlayıb. 1945-ci ildən orta məktəbdə riyaziyyat müəllimi kimi çalışıb, Pedaqoji İnstitutda qiymətli təhsil alıb.

## Arzuları çox, məqsədi böyük idi

1950-ci ildə hərbi xidmətə çağırılıb. Almaniyada sovet ordu sıralarında xidmət göstərib. Hərbi xidmət zamanı bir çox fəxri formalarla təltif olunub. 1953-cü ildə hərbi xidmətdən qayıdıb. 1954-cü ildə Azərbaycan Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsinə daxil olub. Sonsuz istək, böyük həvəslə dərslərini oxuyub. 1960-cı ildə institutu fərqlənmə diplomu ilə bitirib. Üç il praktik həkim işlədikdən sonra Azərbaycan Tibb İnstitutunun Əmək gigiyenası və peşə xəstəlikləri kafedrasına nəzdində aspiranturaya daxil olub. 1966-cı ildə aspirantura təhsilini müvəffəqiyyətlə başa vurub və dissertasiya müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə alıb. Elə həmin ildən Azərbaycan Tibb İnstitutunda fəaliyyətə başlayıb. 1966-1968-ci illərdə baş laborant, sonralar assistent, baş müəllim, dosent olub. 1975-ci ildə Əmək gigiyenası və peşə xəstəlikləri kafedrasının müdiri seçilən Rəhim Orucov 1988-ci ildə dek bu vəzifədə çalışıb. Müdiri olduğu müddətdə kafedranın əyani vasitələrlə və gigiyenik cihazlarla təmin olunması sahəsində çox böyük işlər həyata keçirib.

## Görkəmli alim, bacarıqlı pedaqoq

Azərbaycan Tibb Universitetinin bacarıqlı, nüfuzlu müəllimlərindən biri olub. Pedaqoji fəaliyyətə erkən yaşlarından başlayan Rəhim Orucov istedadlı, yenilikçi müəllim idi. Ömrünün 77 ilini pedaqoji fəaliyyətə bağlayıb. Dərs dediyi şagirdlərin, tələbələrin yaddaşında dərin iz buraxdığı, onların dünyagörüşünün formalaşmasına təsir göstərməyi bacarıb. Rəhim müəllimin fəaliyyəti yetirmələri üçün nümunədir. Rəhim Orucovun pedaqoji fəaliyyəti bunlarla bitməyib. O, institutda yaxşı oxuyan imkanlı tələbələrin elmi fəaliyyətlə məşğul olmalarına daim kömək göstərib.

Rəhim Orucov qismətində düşən ömrün uzun illərini gənc nəsillə təhsilə, təlim-tərbiyyəsinə, eyni zamanda əmək gigiyenası və peşə patologiyası elminin sirlərini öyrətilməsinə həsr edib.

Elmi fəaliyyətini böyük həvəslə davam etdirən Rəhim Orucov Əmək gigiyenasına aid 6 dərslük, 1 monografiya, 6 metodik tövsiyə, 150-dən artıq elmi məqalənin müəllifidir. Ümumdünya Səhiyyə Təşkilatının elmi qrupunun məruzəsində peşə gigiyenasının proqnosu naminə işçilərin sağlamlığında baş verən pozuntuları erkən aşkar etmək üçün sadə, asan tətbiq oluna bilən testlərin işlənilib hazırlanması çox mühüm məsələ kimi qarşıya qoyulub. Bunda da Rəhim müəllimin xidməti çoxdur.

Arzularını bir-bir həyata keçirmək üçün çox şey göstərməli, çalışmalı olub. 2000-ci ildə ilkin müzakirədən keçən doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. Bu dissertasiya mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Alim apardığı tədqiqatların nəticələri barədə bir çox xarici ölkədə, o cümlədən Moskvada, Daşkənddə, Aşqabadda keçirilən respublika, ümumittifaq və beynəlxalq elmi qurultay və konfranslarda maraqlı məruzələrlə çıxış edib. Bir çox nüfuzlu jurnalda məqalələri dərc olunub.

Onun fəaliyyəti elmi-tədqiqatları və pedaqoji işləri ilə məhdudlaşmayıb. Azərbaycan Tibb İnstitutunun ictimai işlərində yaxından iştirak edib. Həminin Tibbi profilaktika və tibbi biologiya fakültəsi Elmi Şurasının, fakültə tədris-metodik komissiyasının üzvü olub. Rəhim müəllimin tibb elmində kəşfləri elm almində maraqla qarşılanıb.

Uzunillik zəhməti, səmərəli fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Rəhim Orucov əmək fəaliyyətində qazandığı nailiyyətlərə görə müxtəlif medal və bir sıra fəxri formalarla təltif olunub. 1977-ci ildə SSRİ Səhiyyə Nazirliyi tərəfindən "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib, 1978-ci ildən əmək veteranı olub. "1941-1945-ci illərdə Böyük Vətən müharibəsi illərində fədakar əməyinə görə", "Tərəqqi" və başqa medallarla, Səhiyyə Nazirliyinin fəxri formaları və "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Rəhim Orucova "Tərəqqi" medalı, "Əməkdar Məşğul" fəxri adı verilib. O, ATU-da Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak edib.

Rəhim müəllim böyük ailə başçısı olub, övladlarının müxtəlif sahələrdə ali təhsil almalarında onlara düzgün yol göstərib.

Həmkarları onu vətənpərvər ziyalı, yüksək məsuliyyətli müəllim, səmimi dost, həm də qayğıkeç ailə başçısı kimi bu gün də böyük hörmət və minnətdarlıqla anırlar.

**Şakir MUSAYEV,**  
AMEA-nın müxbir üzvü,  
tibb elmləri doktoru, professor

Bakıda "Bizim həyat" layihəsi çərçivəsində  
yeni həyat istifadəyə verilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyat" layihəsi çərçivəsində yenilənən növbəti həyat oktyabrın 4-də sakinlərin istifadəsinə verilib.



AZƏRTAC xəbər verir ki, yenilənmiş həyat Xətai rayonu General Şixlinski küçəsi, 57 və 59 ünvanlarında 1200 nöfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir. "Bizim həyat" layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən

təmiz və abad edilməsi, şəhər ekologiyanın sütnunu təşkil edən yaşılıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan həyətdə ötil və sağlamlıq imkanları

məhdud insanların rahat hərəkəti nəzərə alınmış, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, onlarda sistemik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü minifutbol stadionu, sahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda ərazidə 6 söhbətqab, çoxsaylı oturmaqcaqlar, tullantılar üçün qutular, qaz yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqlarını nəzərə alınaraq həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib elektrik sistemi yenidən qurulub. "Bizim həyat" layihəsi çərçivəsində ümumi yaşayış sahələrinin həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

Tovuzda Milli Qəhrəmandan bəhs edən  
sənədli filmin təqdimatı keçirilib

2020-ci il iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq, Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutmuşdur.

Döyüşlərin üçüncü günündə düşmənin tərxi xətrəli xarakterli hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun polkovniki İlqar Mirzəyev qəhrəmancasına şəhid olmuşdur. Dövlət başçısı İlqar Mirzəyevə ölmündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi ilə bağlı sərəncam imzalamışdır.



İğid Azərbaycan oğlunun döyüşlərdə göstərdiyi şücaət mətbuat nümayəndələrinin də nəzərindən yayınmamış, onun haqqında kütləvi informasiya vasitələrində dəfələrlə maraqlı məqalələr dərc edilmişdir. Bu yaxınlarda isə Milli Qəhrəman haqqında "Artilleriyanın atası" adlı sənədli film çəkilmişdir. Bu günlərdə Tovuz ra-

yon Abulbəyli kənd Mədəniyyət Evinə Tovuz Rayon İcra Hakimiyyəti və Ağstafa Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə filmin təqdimatı keçirilmişdir.

Təqdimatdan əvvəl ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının öz xatirəsi birdəqiqilik sükutla yad edildikdən



sonra filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə çıxış edərək Mədəniyyət Nazirliyinin sifarişli "Salnaməfilm" studiyası tərəfindən çəkilmiş filmə Milli Qəhrəman İlqar Mirzəyevin keçdiyi döyüş yolundan bəhs etdiyini diqqətə çatdırmışdır. Rejissor onu da qeyd etmişdir ki, İlqar Mirzəyev Aprel sa-

vaşında göstərdiyi şücaətdən sonra döyüşçü dostları ona "Artilleriyanın atası" ləqəbini vermişdilər. Buna görə də şəhidin bu ləqəbi filmin adı olaraq seçilmişdir.

Sonda "Artilleriyanın atası" sənədli filmi nümayiş etdirilmişdir.

**Sabir ƏLİYEV,**  
"Azərbaycan"

## Generallar kapitana təslim oldular

## Burkina-Fasoda ordu rəhbərliyi qiyamçıları dəstəklədi

Burkina-Fasoda daha bir dövlət çevrilişi baş verib. Ölkə ordusunun kapitanı İbrahim Traoren rəhbərlik etdiyi qiyamçı hərbçilərin müvəqqəti hökumətin başçısı, polkovnik-leytenant Pol-Anri Sandaogo Damibani devirib konstitusiyasını "dondurdular".

Ölkənin silahlı qüvvələrinin rəhbərliyi də qiyamçıların dəstəkləyib. Qiyamçılar mülki və ya hərbi prezident təyin etmək üçün "millətin sağlamlıq qüvvələrinin" toplantısını vacib biliblər.

Nazirlər Kabineti buraxılıb, dövlətin sərhədləri bağlandı. Yayılma məlumatına görə, Sandaogo Damiba Burkina-Fasonu türk edərək qonşu ölkə Toqoya yollanıb. Damiba ilə qiyamçılar arasında aparılan danışıqlarda iştirak edən Toqo Prezidenti For Qnassinqbe Burkina-Fasonun devrilməsi prezidentinin ölkəsinə gəlişinə razılıq verib.

Afrikanın qərbində yerləşən, 21 milyon əhalisinin 60 faizdən çoxunun müsəlman olduğu Burkina-Faso (1984-cü ilədək Yuxarı Volta adlanıb) 1960-cı ildə müstəqillik qazanıb. Bu ölkədə hərbi çevrilişlər artıq ənənə halını alıb.

Belə ki, 1960-cı il avqustun 5-də prezident Moris Yameogo Yuxarı Voltanı müstəqil dövlət elan edib. 1966-cı ilin yanvarında başlanan ümummilli tətillər nəticəsində Yameogo devrilib və



hakimiyyət ordunun polkovnik-leytenantı Sanqele Lamizana başda olmaqla hərbçilərin əlinə keçib.

1970-ci ildə Burkina-Fasoda yeni konstitusiyaya qəbul edilib, siyasi partiyaların fəaliyyətinə icazə verilib, artıq briqada generalı olmuş Lamizana isə ümumi səsvermə nəticəsində ölkə prezidenti seçilib. 1980-ci ilin noyabrında Yuxarı Voltada polkovnik Saye Zerbonun başçılığı ilə yenidən hərbi rejim qurulub. İki ildən sonra Zerbo növbəti hərbi çevriliş nəticəsində hakimiyyətdən devrilib.

Bu hərbi çevriliş nəticəsində hakimiyyətə mayor Jan Batist Uedraogo gəlib.

1983-cü ildə növbəti çevriliş zamanı əvvəlki hökumətin solçu üzvü, kapitan Tomas Sankara dövlətin başçısı olub və onun təşəbbüsü ilə 1984-cü il

avqustun 4-də ölkə Burkina-Faso adlandırılıb.

Sosial inqilabı dəyişikliklər kursunu həyata keçirən Sankaranın hakimiyyətə gəlməsindən üç il ötdükdən sonra Dünya Bankı Burkina-Fasoda korruptsiyanın olmadığını qeyd edib. 1987-ci il oktyabrın 15-də Sankara ən yaxın silahdaşı Blez Kompaore tərəfindən həyata keçirilmiş çevriliş nəticəsində öldürülüb. 1991-ci il iyunun 11-də yeni konstitusiyaya qəbul edilib. 1997-ci ildə təkrar prezident seçkilərinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb və Kompaoreyə bu vəzifəni faktiki olaraq ömürlük tutmaq hüququ verilib.

Lakin 2014-cü il oktyabrın 30-da ordu hakimiyyəti ələ keçirib və hökumətlə parlamenti buraxıb. Onların əvəzinə bir il ərzində konstitusiyaya qu-

luluşunu bərpə etməli olan müvəqqəti idarəetmə orqanı formalaşdırılıb.

2015-ci il sentyabrın 16-da, seçkilərə 4 həftədən az qalmış prezident qvardiyasının hərbçiləri hökumətin iclasının keçirildiyi binaya solulara müvəqqəti Prezident Mişel Kafandou həbs edib. Bundan əlavə, baş nazir İtsəhak Zida və iki nazir saxlanılıb, bütün hakimiyyət yeni yaradılmış "Milli Demokratiya Şurası"na verilib. Əhalidən və ordudan dəstək almayan qvardiyaçılar bir həftədən sonra çevrilişin "sonu"nu elan ediblər və prezident səlahiyyətlərini icra edən Kafando ilə baş nazir Zida öz vəzifələrinə qayıdıblar. Oktyabrın 1-də isə qvardiyaçıların başçısı briqada generalı Gilber Dyendre həbs edilib.

Bu il yanvarın 24-də ölkədə qansız hərbi çevriliş baş verib və hərbçilər müstəqillik dövründə ikinci dəfə sivil yolla prezident seçilmiş Rok Mark Kristian Kaboreni hakimiyyətdən uzaqlaşdırıblar. Hərbçilərin yaratdığı Qorunma və Bərpa Uğrunda Vətənpərvər Hərəkəti Rok Mark Kristian Kaborenin yerinə polkovnik-leytenant Pol-Anri Sandaogo Damibani prezident təyin etmişdir. Ötən ayın 30-da isə Burkina-Fasoda ənənəvi olaraq növbəti hərbi çevriliş oldu. Bu, ölkədə son bir ildə baş verən ikinci çevrilişdir.

**Rizvan CƏFƏROV,**  
"Azərbaycan"

## Ermənistan çıxılmaz vəziyyətdədir

## Növbəti bahalaşma, dərinləşən yoxsulluq, maaş almayan hərbçilər

Məğlub Ermənistan iqtisadi göstəricilərinin getdikcə daha acınacaqlı vəziyyətə düşməsi müşahidə edilir. Nəticədə ölkədə yoxsulluq səviyyəsi bir qədər də artıb. İqtisadi tənəzzülün davam etməsi hakimiyyətin reytingini də sifra yaxınladıdır. Bildirilir ki, hazırda Ermənistanda adambaşına düşən gəlir bəzi ölkələrlə müqayisədə təxminən 16 dəfə, məhsuldarlığı isə 9 dəfə aşağıdır. Ərzaq təhlükəsizliyi ilə bağlı isə heç bir tədbir görülmür. Uzun illərdir ki, aqrar sektorda böhran hökm sürür. Bu sahədə islahatlarla başlamaq üçün heç bir təşəbbüs göstərilmişdir.

Ölkədə qazın qiyməti ilə bağlı yeni tariflər artıq qüvvədədir. Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının qərarına əsasən, əhali üçün qazın qiyməti 4,7 dram artıb. 1 kubun qiyməti 139 dramdan 143,7 drama qalxıb. Digər istehlakçılar üçün min kubmetrə görə qiymət artımı təxminən 10 dollar təşkil edir. Böyük istehlakçılar əvvəlki 255,91 əvəzinə 265,81 dollar ödəyəcəklər. İstixana emalı şirkətləri üçün bu rəqəm 233,9 dollar olub ki, bu da əvvəlki qiymətdən təxminən 10 dollar bahadır.

Əhalinin istehlak etdiyi qazın qiyməti də artacaq. Bu ölkədə təbii qazın

qiyməti istehsal olunan kənd təsərrüfatı məhsullarının maya dəyərindən 60-70 faizini təşkil edir. Hazırda tariflərin artımı inflyasiyadan yayınmağı, demək olar ki, qaçılmazdır. Bu, xüsusilə rəqəbat imkanları zəif olan kiçik istixana təsərrüfatları üçün problem yaradır.

"Lragir" qəzeti yazır ki, qazın qiymətinin artması kənd təsərrüfatı məhsullarının da bahalaşmasına səbəb olacaqdır. Bildirilir ki, bunların fonunda xərclər artacaq ki, bu da ömtə qiyətlərinin bahalaşmasına səbəb olacaqdır. Bu həm də istehlakçılar üçün daxil və xarici bazarlarda əlavə rəqəbat çətinlikləri yaradacaqdır. "Ermənistanın emal sə-

nayesinin məhsullarının tədarükü üçün əsas bazar Rusiyadır. Rusiya bazarında rublun son devalvasiyası, iqtisadi gerilik, istehlakçılardan ödəmə qabiliyyəti tələbinin azalması səbəbindən ermənilər artıq satış problemi ilə üzləşiblər. Qazın bahalaşmasının diqtə etdiyi qiymət artımı həmin problemləri daha da artıracaqdır".

Bütün qiymət artımları fonunda Ermənistanda əməkdaşlarında, əhali gəlirlərində əks istiqamətə, yəni azalmaya doğru mənfii göstərici müşahidə olunmaqdadır. Xüsusilə də bu azalma erməni hərbçilərinin əməkdaşlarında özünü daha çox büruzə verir. Ermənistanın "4rd.am" nəşri yazır ki, sərhəddə qulluq edən erməni hərbçiləri qulluqçular təxminən 200 min dram maaş alırlar.


Ölkədə yoxsulluğun dərinləşməsi və dayanmayan inflyasiya fonunda Ermənistan hakimiyyəti müqaviləli hərbçilərin əməkdaşlarının artırılması üçün gözcəcarpan addımlar ata bilmir. Hərbçilərin sosial şəraiti yox düşürsəndə, hakimiyyət isə onların həyatını firavanlaşdırmaq üçün söylər göstərmir. Hərbi qulluqçu Manvel Simonyan de-

diy ki, bu gün erməni müqaviləli hərbçiləri qulluqçularının minimum yaşayış şəraitini təmin etmək üçün kifayət qədər əməkdaşlıq almır: "Yaayda biz illərlərin, oqroblərin içində işləyirik, torpaq və əlaqə otları ilə mübarizə aparırıq, amma patruldan və ya avtotbus sürücüsündən daha az maaş alırıq. Hökumətimiz bütün bunları bilməlidir. Məvqələrdə kreditlər və borclar haqqında düşüncələr, maaş çox aşağıdır".

Orduda xəstəlik və səfalətin durmadan genişləndiyi bir vaxtda hərbi qulluqçularını müalicə etmək üçün nə maddi vəsait, nə də yer çatır. Bu isə xəstəlikdən ölən erməni əsgərlərinin sayının durmadan artmasına səbəb olur. Qarşdakı dövr ərzində Ermənistan ordusunda vəziyyətin daha da pisləşəcəyi gözlənilir. Çünki ordunun maddi təminatı üçün Ermənistan hakimiyyətinin bütün resursları tükənmiş durumdadır. Belə vəziyyətdə orduda fərarilik hallarının miqyasının daha da genişlənməyi gözlənilir.

**Elçin CƏFƏROV,**  
"Azərbaycan"





## Bərdə terroru erməni faşizminin daha bir hərbi cinayəti idi

Dünya tarixində çox sayda müharibələr olub. Müharibənin isə öz qanunları var. Əsgər əsgərle döyüşər, dinc əhali hədəf alınmaz, mülki obyektlər dağıdılmaz. Ancaq neyləyəkdir ki, ermənilər müharibəni də öz xislətlərinə uyğun aparırlar.

2020-ci ilin müxtəlif zamanlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtərə, Gəncəyə, Bərdəyə çox sayda "Smerç", "Toçka-U", "Elburus" və "Qrad" tipli raketlər atıldı. Bu şəhərlər cəbhə xəttindən xeyli uzaq məsafədə yerləşir. Düşmənin terroru böyük faciəyə səbəb oldu. Uşaqlar, qadınlar, qocalar, günahsız insanlar həyatla vidalaşdılar.

Müəllifi erməni faşistləri olan Bərdə terroru öz miqyası, ağırı-acısı ilə daha dəhşətli idi. 2020-ci il sentyabrın 27-dən oktyabrın 10-dək Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə 70-dən çox müxtəlif təyinatlı raket atılmışdır. Nəticədə 28 nəfər dinc sakin ölmüş, 108 nəfər yaralanmışdır.

Ermənilərin terrorçu xislətini, onların xüsusi amansızlıqla törətdikləri qanlı faciəni yaddaşlara bir daha həkk etmək üçün onları xronoloji ardıcılıqla xatırlamağı məqsəduyğun hesab edirik:

5 oktyabr 2020-ci ildə Bərdə şəhərinə "Elburus" və "Qrad" raketləri atılmış,

2 nəfər ölmüş və 6 nəfər yaralanmışdır.

8 oktyabr 2020-ci ildə Qasimbəyli kəndində 2 "Smerç" və 2 "Elburus" raket zərbələri endirilmiş, nəticədə 6 nəfər dinc sakin yaralanmışdır.

27 oktyabr 2020-ci ildə Qarayusifli kəndinə 2 "Smerç" və 2 "Elburus" raketləri atılmış, 5 nəfər kənd sakinini həlak olmuş, 14 nəfər yaralanmışdır.

28 oktyabr 2020-ci ildə Bərdə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən atılan çoxsaylı ballistik raketlər böyük faciə törətmiş, 20 dinc sakin həyatını itirmiş, 82 nəfər isə yaralanıb müxtəlif xəsarətlər almışdır.

7 noyabr 2020-ci ildə rayonun Nəcəf-qulubəyli kəndinə atılan raket 1 nəfər dinc sakinin ölümünə səbəb olmuşdur.

Bax, erməni faşizminin cəbhə xəttindən xeyli uzaqda yerləşən Bərdə rayonunda törətdiyi qanlı terrorun ürək dağılayan acı mənzərəsi təxminən belədir. Qarabağı otuz il işğal altında saxlayan erməni ordusu şanlı Azərbaycan əsgərinin qisas əməliyyatları nəticəsində darmadağın oldu. 44 günlük müharibədə igidlərimiz erməniləri diz çökdürdü. Müzəffər Ali Baş Komandanın "dəmir yumruğu" düşməni kapitulyasiya aktına qol çəkməyə məcbur etdi. Doğrudur, qələbə qurbansız olmur. Say-seçmə oğullar itirdik, şəhidlər verdik. Amma öyilən qəddimizi düzəlttik, xəcalətdən qurtulduq. Qarabağı azad edib itən qürurumuzu qaytardıq.

Oğul itirən şəhid anasının "Təki Vətən yaşasın" kəlməsi milyon-milyon ürəklərə yenilməz təpər oldu.

Neyləyəkdir ki, qismətimize namərd qonşular düşüb. Baş qaçmış ermənilərin tənqibləri bu gün də davam edir. İmza atdığı məlum müqavilənin şərtlərini yerinə yetirməyən, silahlı qüvvələrini Qarabağdan çıxaracağı barədə öhdəliyinə əməl etməyən Ermənistan rəhbərliyi bir yandan yeni döyüş əməliyyatlarına gətəriş verir, digər tərəfdən isə aparıcı dünya dövlətlərinə yalvarıb döyüşləri dayandırmağa köməklik istəyir. Bu, riyakarlığın, simasızlığın son mərhələsidir!

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bərdə terroru sonrası xalqa, Bərdə camaatına başsağlığı verərək əmin etdi ki, düşməndən ləyqli qisas alınacaq, bu qan yerdə qalmayacaq. Bu, kişi sözü, müzəffər sərkərdənin verdiyi vəd idi. Və bu şərfli vədin ardınca 44 gün davam edən şanlı savaşın uğurları sıralandı...

Bu gün Bərdədə şanlı Qələbənin doğduğu xoş ovqat yaşanır. Amma təbii ki, heç kim unudulmur, heç nə yaddan çıxmır. İnsanlar axın-axın faciə baş verən meydana axışır, günahsız qurbanların xatirəsini ehtiramla yad edirlər. Biz xoşbəxtlik ki, Azərbaycan kimi qüdrətli dövlətimiz, vətənimizi təhlükədən qorumağa qadir güclü ordumuz var.

Lazım QULİYEV,  
"Azərbaycan"





### "Azərişiq" ASC Samux rayonu ərazisində yerləşən mövcud 110/35/10 kV-luq 2x31.5 MVA gücündə "İstilik Kombinatı" yarımstansiyasının 110/35/10 kV-luq 2x50 MVA gücündə yenidən qurulması işlərinin satın alınması məqsədilə açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir.  
LOT-1: Samux rayonu ərazisində yerləşən mövcud 110/35/10 kV-luq 2x31.5 MVA gücündə "İstilik Kombinatı" yarımstansiyasının 110/35/10 kV-luq 2x50 MVA gücündə yenidən qurulması işlərinin satın alınması.

İştirak haqqı - 850 manat  
"Azərişiq" ASC  
Hesab: AZ83AIB33020029441802068118  
VOEN: 9900069391  
Benefisiarın Bankı: "Kapital Bank"ın Gənclik filialı  
Kod: 200189  
VOEN: 9900003611  
Müxbir hesab: AZ37NABZ01350100000000001944  
SWIFT Code: AIBAZ2X  
İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs: Namiq Heybatov  
Əlaqə telefonu (şəhər): 012 440 39 93 (daxili 92-19)  
Elektron poçt: namiq.heybatov@azerishiq.az  
Ünvan: Bakı şəhəri, M.Əliyev küçəsi, 130, AZ1009

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər LOT üzrə göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Mirzəğa Əliyev küçəsi, 130 ünvanında yerləşən "Azərişiq" ASC-nin inzibati binasından ala bilərlər.

İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:  
- iddiaçının tam adı, hüquqi statusu, nişanlanması, qeydiyyatdan keçdiyi ölkə (sənədlərin təsdiqi tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunmuş zərflərdə);  
- iddiaçının VOEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış (sənədlərin təsdiqi tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunmuş zərflərdə);  
- iddiaçının Dövlət Statistika Komitəsinin sahibkarlıq kateqoriyası haqqında arayışı;  
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2021-ci il üzrə Vergi Bəyannaməsi);  
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki);  
- müvafiq lisenziya və icazələr;  
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);  
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);  
- iddiaçının fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar;  
- iddiaçının analoji işlərdə obyektlərin tikintisi üzrə baş podratçı qismində həyata keçirdiyi və tətbiq etdiyi uğurlu ən azı 3 layihənin bitməsinə dair tövsiyə məktubunun və aparıldığı layihənin ilk və sonuncu sənədlərinin surəti;  
- podrat müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sənədlər, peşəkarlığının, təcrübəsinin, maddi-texniki bazasının, işçi qüvvəsinin, idarəetmə sənətlərinin, etibarlılığının olmasını təsdiq edən sənəd;  
- iddiaçının yüklüklük haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş arayışı;  
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərini, habelə işlərini idarə edənlərini, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.

Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 ədəd əsl və 1 ədəd surəti) tərtib olunmalıdır (xarici dildə tərtib olunan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az).

İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 10 noyabr 2022-ci il saat 15:00-a qədər, ixtisas uyğunluğu proseduru keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərflə 21 noyabr 2022-ci il saat 15:00-a qədər Bakı şəhəri, Mirzəğa Əliyev küçəsi, 130 ünvanında təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 22 noyabr 2022-ci il saat 15:00-da Mirzəğa Əliyev küçəsi, 130 ünvanında "Azərişiq" ASC-nin inzibati binasında açıqlacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

### Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfatşəxslər Əsaslı Tikinti və Təchizat İdarəsi açıq tender elan edir

Respublika ərazisində bir sıra təhsil müəssisələrinin cari təmiri və abadlıq işlərinin satın alınması üçün açıq tender elan edilir.

Açıq tender iştirakçılara təklif edilir ki, öz təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: iddiaçıların ixtisas göstəricilərinin uyğunluğu, aşağı qiymət, ödəniş şərtləri, müqavilənin vaxtında yerinə yetirilməsi, təminat veriliş istisnar müddəti.

Açıq tender proseduru ilə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs - Z.Quliyev.  
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakivi, 18.  
Tel: (+99412) 465 73 48 (daxili 134).

Maraqlananlar açıq tender proseduru üzrə Əsas şərtlər toplusunu 1500,0 (bir min beş yüz) manat məbləğində iştirak haqqını aşağıda qeyd olunan hesaba köçürdükdən sonra yuxarıdakı ünvanıdan ala bilərlər.  
Bankın adı: "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Sənaye filialı  
Kod: 805603  
VOEN: 9900001881  
M/h: AZ03NABZ01350100000000002944  
S.W.I.F.T. İBBAZAZ 2X  
H/h: AZ88IBAZ38030019441856517211  
VOEN: 1500016711

İştirak haqqı heç bir halda geri qaytarılmır.  
İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:  
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətinin davamı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsi hallarının mövcud olub-olmadığı (Üçüdə olduğu vergi orqanından alınmalıdır. Əgər sənəd elektron formada alınsa, notarial təsdiq edilməsi mütləqdir. 01.09.2022-ci il tarixindən sonra alınmış arayış qəbul ediləcəkdir);  
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;  
- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayışı. Əgər sənəd elektron formada alınsa, notarial təsdiq edilməsi mütləqdir);  
- iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövrü) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış (01.09.2022-ci il tarixindən sonra alınmış arayış təqdim edilməlidir);  
- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nişanlanması, qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərməklə), ünvan və bank rekvizitləri;  
- iddiaçının tikinti işlərinin həyata keçirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;

- tender təklifini və satınalma müqaviləsinin imzalanma səlahiyyətinə malik olan şəxsin səlahiyyətini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə);  
- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönlənmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılması şəxs olmaması barədə məlumat (vergi orqanı, icra probasiya şöbəsi və ya müvafiq kommersiya məhkəməsi tərəfindən təqdim olunmuş arayış);  
- kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları (əgər varsa);  
- iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərini, habelə işlərini idarə edənlərini, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsinə təsdiq edən sənədlər (Daxili İşlər Nazirliyindən və ya "ASAN xidmət" mərkəzlərindən 01.09.2022-ci il tarixindən sonra alınmış arayış qəbul ediləcəkdir);  
- tenderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər, tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycan nümayəndəliyinin olmasını təsdiq edən sənədlər;  
- iddiaçının müvafiq sənədlər, təcrübəsi, maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə sənətləri barədə təsdiq edici sənədlər (ƏST-nin ƏLAVƏ 1-nə uyğun);  
- iddiaçı baş podratçı kimi analoji işlər üzrə bağlanmış müqavilənin təsdiq olunmuş surətini təqdim etməlidir (oxşar işlərə dair son 3 ildə bağlanmış müqavilələrin surətləri (ƏST-nin ƏLAVƏ 1-nə uyğun);  
- oxşar işlər üzrə iş təcrübəsini təsdiq etmək üçün belə işlərin həyata keçirildiyi müəssisə və təşkilatın tövsiyə məktubları;  
- iddiaçının maddi-texniki bazası (sifarişin yerinə yetirilməsi imkan) haqqında məlumat (ƏST-nin ƏLAVƏ 1-nə uyğun);  
- AZS ISO 9001:2020, AZS ISO 14001:2020, AZS ISO 45001:2020 sertifikatları.  
- iddiaçının tender təklifi (tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 60 (altmış) bank günü);  
- tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır). Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır).  
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda qeyd olunan sənədləri 26 oktyabr 2022-ci il saat 11:00-dək, tender təklifi və tender təklifinin bank təminatını 3 noyabr 2022-ci il saat 17:00-dək yuxarıda göstərilən ünvanı təqdim etməlidirlər. İddiaçıların təklifləri 4 noyabr 2022-ci il saat 15:00-da Elm və Təhsil Nazirliyinin Təsərrüfatşəxslər Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açıqlacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

### Daşkəsəndə təxribat məqsədilə basdırılan minalar zərərsizləşdirilib

Daşkəsən rayonu ərazisi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minalardan təmizlənilir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan ərazidə erməni diversiya qruplarının basdırdığı

Ermənistanda istehsal edilmiş 452 ədəd G-001 M tipli piyada öleyhinə mina mühəndis-istehkamçılarımız tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri qarşı tərəfin minaladığı ərazilərimizin təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirirlər.

### Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə elan

Yaşıl Kart sığorta növü üzrə İcbari Sığorta Bürosunun iştirakçı sığorta şirkətləri bunlardır: "AtaSığorta" ASC, "Atəşgah" Sığorta Şirkəti ASC, "Azərbaycan Sənaye Sığorta" ASC, "Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti", "A-Qrup Sığorta Şirkəti" ASC, "Bakı Sığorta" ASC, "Günay Sığorta" ASC, "İpək Yolu Sığorta" ASC, "Meqa Sığorta" ASC, "Naxçıvan sığorta" ASC, "Paşa Sığorta" ASC, "Qala Sığorta" ASC, "Xalq Sığorta" ASC.

## OXUCULARIN NƏZƏRİNƏ!

"Azərbaycan" qəzetinə 2022-ci il üçün abunə yazılış kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

**1 illik -124,80** (yüz iyirmi dörd manat səksən qəpik) **manat**  
**6 aylıq - 62,40** (altmış iki manat qırx qəpik) **manat**  
**3 aylıq - 31,20** (otuz bir manat iyirmi qəpik) **manat**

**Hörmətli oxucular!**  
Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, (012) 539-59-33 nömrəli telefona zang vura bilərsiniz.

### Azercell abunəçilərinin nəzərinə

"Azercell Telekom" MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 7.10.2022-ci il tarixdə gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklər yaranması mümkündür.

### "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti

balansında olan "Balakən" gəmisi üçün MAN 5S26MC baş və MAN D2876LE köməkçi mühərriklərin ehtiyat hissələrinin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər [www.asco.az](http://www.asco.az) sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 14 oktyabr 2022-ci il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Mikayıl Useynov küç., 2.  
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1071.

Tender komissiyası

### "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti

balansında olan "Sirvan-3", "Z.Hacıyev" kran gəmilərinin yaşayış sahələrinin soyutma sistemləri üçün Frascold W75-228Y markalı və "Zirə", "Mərdəkan" yedək təchizat gəmilərinin ümumi gəmi havasoyuducu sistemləri üçün Bitzer 6FE-50Y-40S kompressorlarının yığma el.mühərriklər daxil satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər [www.asco.az](http://www.asco.az) sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 13 oktyabr 2022-ci il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Mikayıl Useynov küç., 2.  
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1071.

Tender komissiyası

### «AZƏRBAYCAN» qəzetinin reklam xidməti

### Qəzetin daim yenilənən rəsmi internet ünvanı: www.azerbaijan-news.az

## ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin rəhbərliyi, deputatlar, Parlament Aparatının və İşlər İdarəsinin kollektivləri Milli Məclisin deputatı Jalə Əhmədovaya həyat yoldaşı

**BABƏK ƏHMƏDOVUN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

Milli Məclisin İşlər müdiri Firudin Hacıyev ailəsi ilə birlikdə Sevil Talıbovaya oğlu

**MÜLƏFFƏR MÜSEYİB OĞLU HACIYEVİN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və komitənin kollektivi Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə qardaşı

**HAFİZ HÜSEYNZADƏNİN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevə əzizi

**ESMİRƏ XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Elman Məmmədov və İmamverdi İsmayılov Milli Məclisin deputatı Jalə Əhmədovaya həyat yoldaşı

**BABƏK ƏHMƏDOVUN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev və AHİK-in kollektivi Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevə əzizi

**ESMİRƏ XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev və AHİK-in kollektivi Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə qardaşı

**HAFİZ HÜSEYNZADƏNİN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının İdarə Heyəti və kollektivi BDU-nun Əmək və ekologiya hüququ kafedrasının müdiri, professor Alish Qasimova qardaşı

**İLDIRIM QASIMOVUN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

<b>BAŞ REDAKTOR</b> <b>Bəxtiyar SADIQOV</b>	<b>Ünvan</b> AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə e-mail: secretary@azerbaijan-news.az az.reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az	<b>Telefonlar</b> Qəbul otağı - 539-68-71, Baş redaktor müavinləri - 538-86-86, 434-63-30, 539-72-39, Məsəl katib - 539-43-23, Məsəl katib müavinləri - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 539-63-82, 432-37-68 Humanitar siyasət şöbəsi - 538-56-60 İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotolitrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Mühasibatlıq - 539-59-33	<b>Qeydiyyat nömrəsi 1</b> "Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb səhifələnməsi, "Azərbaycan Nəşriyyatı" MMC-də çap edilmişdir	Rəsmi sənəd və çıxışlarda sۆylünlənələrlə barabər, dərəcə üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır	<b>Gündəlik qəzet</b> <b>Tiraj 6469</b> <b>Sifariş 2824</b> <b>Qiyməti 40 qəpik</b>
--	---	---	---	---	--